

Mart 2014

PwC Azerbaijan Times

3 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Elektron ƏDV hesab fakturaların buraxılması
- Yeni elektron xidmətləri
- Əcnəbilər üçün yeni vəsatət və viza ərizə-anket formaları
- Dövlət mülkiyyətinə keçirilən mallar
- Sahibkarlığın inkişafı



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2014 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Elektron ƏDV hesab fakturaların buraxılması

Hökumət elektron xidmətlərin dairəsinin genişləndirilməsi və inkişafı ilə bağlı islahatlara davam edir.

Nazirlər Kabineti 2014-cü ilin mart ayında qəbul edilmiş 83 və 84 sayılı qərarları ilə ƏDV hesab fakturalarının hazırlanması və göndərilməsi, habelə təchizatçıların subuçot hesabına ƏDV-nin ödənilməsinə dair qaydalara dəyişiklik etmişdir.

Artıq müəyyən bir müddətdir ki, praktikada tətbiq olunmasına baxmayaraq, təchizatçılar elektron ƏDV hesab fakturasını gücləndirilmiş elektron imzadan – ASAN İMZA və elektron imzadan - istifadə edərək də Vergilər Nazirliyinin rəsmi elektron saytında hazırlaya bilərlər (www.e-taxes.gov.az).

Elektron ƏDV hesab faktura yalnız gücləndirilmiş elektron imzadan istifadə olunaraq təsdiq edilə və alıcıya göndərilə bilər.

Bundan əlavə, alıcılar xüsusi gücləndirilmiş elektron imzadan istifadə edərək və www.e-taxes.gov.az rəsmi saytda “Köçürmə əməliyyatlarının aparılması” menyusunu seçərək ƏDV-ni öz ƏDV subuçot hesablarından satıcıların ƏDV subuçot hesablarına ödəyə bilərlər.

Yeni elektron xidmətləri

Nazirlər Kabinetinin 86 sayılı qərarına əsasən (1 aprel 2014-cü ildə qüvvəyə minmişdir) elektron xidmət növlərinin siyahısı artırılmışdır.

- hüquqi şəxslərin, təhsil müəssisələrinin və dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu

PwC Azerbaijan Times

3 saylı Buraxılış

nəşrdə həmin hüquqi şəxslərin, müəssisələrin və qurumların ləğv edilməsi haqqında məlumatın və onların kreditorlarına xəbərdarlığın dərc olunması ilə bağlı müraciətlərin qəbulu.

Əcnəbilər üçün yeni vəsatət və viza ərizə-anket formaları

Nazirlər Kabinetinin 87 sayılı qərarına əsasən əcnəbilər üçün yeni viza ərizə-anket və vəsatət formaları 2014-cü ilin mayın əvvəlində qüvvəyə minəcək.

Bu qərardan əvvəl dəvət məktubları azad formada tərtib oluna bilərdi və yeni qərar onlar üçün xüsusi forma müəyyənləşdirir.

Dövlət mülkiyyətinə keçirilən mallar

19 mart 2014-cü ildə Nazirlər Kabineti dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında hələ satılmamış qalan yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin saxlama müddətini ötmüş və tez korlanan mallar barəsində sərəncam verilməsi qaydalarını təsdiqlədi.

Müəyyən prosedurlara riayət edildikdən sonra belə malların dövlət orqanlarına verilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar verilə bilər.

Sahibkarlığın inkişafı

3 mart 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti sahibkarlıq fəaliyyətinin inkişafı məqsədi ilə fərman imzalayıb.

Prezident Fərmanının məqsədi ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması kimi müəyyənləşdirilib.

Müxtəlif nazirliklərə aşağıda qeyd olunmuş sahələrdə prosedurların və müddətlərin təkmilləşdirilməsi və azaldılması üçün təkliflərin verilməsi həvalə olunub:

- hüquqi şəxslərin və fərdi sahibkarların «bir pəncərə» prinsipinə uyğun olaraq elektron qeydiyyatı
- tikintiyə icazələrin verilməsi
- daşınmaz əmlakın dövlət qeydiyyatı
- kreditlərin verilməsinə təsir göstərən təşkilatların fəaliyyəti
- korporativ idarəetmə və investorların maraqlarının qorunması
- idxal-ixrac əməliyyatları
- müflisləşmə və iflas qanunvericiliyi sahəsi